

ISSN-0207-4710
2011-ci il

GÖYARENÇİN


4



Hekayə



Seir



Nağıl



İT VƏ TOYUQ

(Bifad-Afrika nağılı)

Toyuqla İt dost idilər. Onlar eyni evdə yaşayırdılar. İt evin kandarında, Toyuq isə künçdəki hində!

Bir dəfə axşam qaranlıq çökəndə Toyuq qapını bağlamağa ərindi. İtdən xahiş etdi ki, həyətin qapısını bağlaşın. İt ona belə cavab verdi:

-Əgər istəyirsənsə, dur, qapını özün bağla. Mənim üçün həyətdə, yaxud küçədə yatmağın heç bir əhəmiyyəti yoxdur. Hamı bilir ki, it ömrü nə deməkdi.

Toyuq hində öz yerini təzəcə isitmışdı. Elə buna görə də gedib həyət qapısını bağlamaq istəmədi:

-Özün bilərsən, qapını bağlamırsan,



bağlama. Onsuz da mən hində yaşayıram, heç nədən qorxum yoxdur.

Gecəyari həyətə tülkü girdi, o İtin yanından yavaşca keçəndə tülkünü aşqırmaq tutdu və Toyuq fürsətdən istifadə edib qaçıdı. Evə gələndə İt soruşdu:

-Hara getmişdin?

Toyuq ona cavab vermədi. Hinə girib yatdı. Səhərisi gün axşam İt toyuğa dedi:

-Yaxşısı budur, dur qapını bağla, yoxsa tülkü gəlib səni aparar. Mən tülküdən qorxmuram, ona görə də qapını bağlamağ yacam!

Dünənki hadisəni xatırlayan Toyuq tez durub qapını bağladı. Elə o vaxtdan toyuqların hamısı qapısı bağlı hində yaşayırlar.




İNƏKLƏRİN DALAŞMASI PƏLƏNG ÜÇÜN BAYRAMDI

(Birma nağılı)

Qədim zamanlarda qalın bir meşənin kənarındaki çəməndə naxırınək sürüsü otlayırdı. İnəklər heç vaxt bir-birlərindən ayrılmır, naxırdan kənara çıxmırıldılar. Meşədə yırtıcı, qaniçən bir pələng yaşayırdı. O, ağızı sulana-sulana, inəkləri müşahidə edir, onların təklənməsini gözləyirdi. Sürü isə elə bil qaya parçası idi, bütün inəklər bir addım da olsun bir-birlərindən ayrılmırıldılar.

Bunu görünen pələng inəklər arasında nifaq, düşməncilik yaratmaq fikrinə düşdü. Bir dəfə o, fürsət tapıb bir inəyə yaxınlaşdı. Piçiltiyə dedi:

-Qulaq as, əyribuynuz! O dikbuynuz, təpəl inəyi görürsən? Onun səndən



Rəssam
Afər

zəhləsi gedir. Fürsət düşsə, səni buynuzlayıb qayadan uçurar...


Pələng bunu deyib əyribuynuzdan uzaqlaşdı. Dikbuynuz, təpəl inəyə yaxınlaşıb hiyləgər dilini işə saldı:

-Ey, dikbuynuz, o əyribuynuz inəyi görürən? Sənin qanını içməyə belə hazırlır. Özünü ondan gözlə.

Axmaq inəklər pələngin sözünə inandılar, bir-birinə düşmən gözü ilə baxdılar. Şübə onların içini didirdi. Tezliklə inəklər dalaşdırılar, bir-birilərindən ayrı gəzməyə başladılar. Otlamaq üçün onların hərəsi bir tərəfə üz tutdu.

Pələngə də elə bu lazım idi. O, inəkləri tək-ləyib, bir-bir parçaladı. Günlər, aylar keçdi. Naxırda bir dənə də olsun inək qalmadı.

Elə o vaxtdan belə bir atalar sözü yarandı: "İnəklərin dalaşması, pələngin bayramıdır".



Tərcümə edib işləyəni:
R.Y.ƏLİYEV